



**Yeni Yazarlar və Sənətçilər Qurumu**  
**Association of New Writers and Artists**  
**Организация Новых Писателей и Деятелей Искусства**

Hüquqi ünvan: Bakı şəhəri Xaqani 25, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə  
Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R  
Tel.: (+99412) 418 93 58; 438 03 17; (0-50) 213 40 43; e-mail: [aydinxan@mail.ru](mailto:aydinxan@mail.ru)  
[www.yysq.azeriblog.com](http://www.yysq.azeriblog.com) ; [www.xariciedebiyyat.azeriblog.com](http://www.xariciedebiyyat.azeriblog.com) ; [www.kitabxana.net](http://www.kitabxana.net)

N 29 / 12

Bakı şəhəri, 05. 04. 2012



Mirzə Fətəli Axundov - 200



**Mirzə Fətəli Axundov - 200 \* Azərbaycan Xalq Cümhuriyyəti - 94**  
**“Eurovision Bakı-2012”-yə həsr olunur**

*Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır!*

# **XII Bakı Kitab Bayramı**

**Kulturoloji Tədbirlər Silsiləsi**

Müxtəlif nominasiyalar - bədii, nəsr, poeziya, publisistika, elm, tərcümə, roman kitabı, yazarı, gənc imza sahibi, eləcə də qəzeti, TV-si, saytı, ədəbiyyat xeyriyyəçisi - üzrə illik Milli Kulturoloji Mükafatlar, virtual və canlı sərgi, görüşlər, təqdimat, dəyirmi masa, sosial şəbəkələrdə e-tanıtım, başqa tədbirlər!

**2011-ci İLİN KİTABI VƏ MƏDƏNİYYƏT**  
**HADİSƏLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ**

**Müsabiqə: aprel-may, əsas tədbir: 18 may 2012-ci il**

**Təşkilatçı-rəsmi dəstək:** Yeni Yazarlar və Sənətçilər Qurumu,  
*Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi,*  
*Mədəniyyət və Turizm Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası*

Tel.: (+99412) 418 93 58; 538 03 17; (0-50) 213 40 43; (070) 213 40 43

**Əlaqələndirici:** YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov)

**e-mail:** [aydinxan@mail.ru](mailto:aydinxan@mail.ru) , [artyazar@yahoo.com](mailto:artyazar@yahoo.com)

**Sayt:** [www.kitabxana.net](http://www.kitabxana.net)

*İştirakçı nəşriyyat, mətbəə və poliqrafiya müəssisələri, müəlliflər, yaradıcı QHT-lər mayın 10-na (müsabiqə) və mayın 15-nə (sərgi) qədər TK-nə yazılı müraciət edə bilərlər. Sərgiyə son 5, müsabiqəyə isə son iki ilin kitabları, işləri buraxılır!*

**Diqqət: XII Bakı Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödüllərinə - Milli Kulturoloji Mukafatlaraa iddialılar mayın 10-a qədər Müsabiqə Komissiyasının Münsiflər Heyətinə yazılı müraciət (kitab və çap məhsulları ilə birlikdə) edə bilərlər.**

## **Nəşriyyat, mətbəə, yazarlar, müəlliflər, kitabsevərlər və milli mədəniyyət həvəskarlarının nəzərinə**

# **XII Bakı Kitab Bayramı**

## **Azərbaycanda İllik Milli Kulturoloji Tədbirlər Silsiləsi**

**XII Bakı Kitab Bayramı Kulturoloji Tədbirin Təşkilat  
Komitəsi tərəfindən**

### **M Ü R A C İ Ə T**

14 ildir AYW və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi - tərəfdaşlığı ilə ölkəmizdə analoqu olmayan Bakı Kitab Bayramı adlı Ümumrespublika İllik Kulturoloji Tədbirlər silsiləsi həyata keçirilir. Milli mədəniyyət, çağdaş ədəbiyyat və Azərbaycan kitabını inkişaf etdirmək, gələcək nəsillərə layiqincə çatdırmağa zalışan YYSQ ölkəmizdə fəaliyyət göstərən təşkilatlarla, dövlət və ictimai birliklərlə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbələri, eyni zamanda ARGT Milli Şurası, nəşriyyat-poliqrafiya müəssisələriylə səmərəli əlaqələr qurmuş, hər dəfə respublika əhəmiyyətli bu kulturoloji tədbirləri yüksək səviyyədə həyata keçirir. Bu barədə YYSQ-nin [www.kitabxana.net](http://www.kitabxana.net) ünvanlı rəsmi İnternet portalındakı xüsusi bölümdə geniş məlumatlar yerləşdirilib.

Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və milli kitab sahəsinin inkişafında maraqlı olan millətsevər və ədəbiyyat adamının bizim müraciətimizə diqqətlə yanaşacağımızı nəzərə alıb, builki təklifimizi də dəstəkləməyinizi, Milli Kulturoloji Tədbirlər Silsiləsinin fəal iştirakçısı olmağı xahiş edirik.

YYSQ bu il də AYW və ARGİN ilə birgə, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış, qismən dəstək alaraq **XII Bakı Kitab Bayramı** – Milli Kulturoloji Tədbirlər silsiləsini yüksək səviyyədə keçirməyi planlaşdırır. Ölkəmizin ədəbi-mədəni ictimaiyyəti tərəfindən dəstəkləndiyini və maraqla qarşılandığını nəzərə alaraq, builki tədbiri, Prezident İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı fəsil, 6.3.10 maddə - Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, İnternet resurslarının inkişafı (Gənclərə ünvanlanmış informasiyanın müasir mövzu və formalar üzrə hazırlanması) alt bölümünə, həmçinin "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin - 94, mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov 200 illik yubileyi, “Eurovision-2012: Bakı” mahnı müsabiqəsi kimi əlamətdar hadisələrə həsr etmişik.

**Bu il mayın 18-da** əsas mərasimi keçiriləcək **XII Bakı Kitab Bayramı** ərəfəsində müxtəlif dövlət və ictimai qurumların iştirakı ilə milli nəşr mədəniyyəti - kitab yayımı problemlərinə,

perspektivlərinə həsr olunmuş dəyirmi masa, eləcə də ədəbiyyatımızın, mədəniyyətimizin, kitab sahəsinin durumuyla bağlı başqa silsilə tədbirlər təşkil etməyi nəzərdə tutmuşuq.

## **XII Bakı Kitab Bayramı Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində aşağıdakı istiqamətlərdə işlər görülməkdir:**

- Mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının iştirakıyla Dəyirmi masa, konfrans, yazarlarla oxucuların görüşlərini təşkil etmək;
- gənclər və tələbələr arasında “Eurovision-2012: Bakı” mahnı müsabiqəsini populyarlaşdırmaq...
- nəşriyyatların birbaşa iştirakı ilə yeni kitabların sərəgisini keçirmək;
- Milli Kulturoloji Mükafat müsabiqəsini təşkil etmək;
- «İlin Kitabı» müsabiqəsini təşkil etmək;
- ötən ildə gənclərin nəşr olunmuş ən yaxşı kitablarını seçib mükafatlandırmaq;
- yazarlarla oxucuların, müəlliflərlə nəşirlərin birbaşa ünsiyyətinə şərait yaratmaq;
- yeni ədəbi nəslin istedadlı nümayəndələrinin yaradıcılığının geniş təbliğ etmək;
- gənc yazarların nəşr olunmuş kitablarının sərəgisi - nümayişi;
- yazıçıların yeni əsərlərinin ictimai təqdimatı - müzakirəsini keçirmək;
- Elektron kitablar və ədəbiyyat saytların sərəgisi-nümayişi;
- İnternet tipli Uşaq Evlərinin Kitabxanalarına - balaca oxuculara yeni kitab sovgatını hazırlamaq;
- İnternet və sosial şəbəkədə Azərbaycan kitablarının davamlı təbliğini təşkil etmək;
- milli kitab-nəşr mədəniyyətinin və çağdaş ədəbiyyatın inkişafına yardımçı olmaq;
- Azərbaycan mədəniyyətinin və çağdaş ədəbiyyatın zənginləşməsinə stimül vermək;
- bu ilin payızında Rusiyada keçiriləcək Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası çərçivəsində keçiriləcək MDB ölkələrinin X Beynəlxalq Kitab Sənəti Müsabiqəsinə göndərmək üçün dəyərli milli kitabları seçmək, Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmək.

Onu da bildirək ki, tədbirin kütləviliyini təmin etməkdən ötrü AR Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə, ARGT Milli Şurasına, ölkəmizdə fəaliyyət göstərən yazılı və elektron KİV-ə, İnternet portallara müraciət olunub və onların əksəriyyəti Kulturoloji Tədbirimizə texniki-informatik dəstək verməyə hazırdır.

Milli kitab-nəşr mədəniyyətimizin ən uğurlu nümunələrini seçib dünyanın müxtəlif ölkələrində, həmçinin bu ilin sentyabrında Rusiya Federasiyasında keçiriləcək XXV Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkil olunacaq mötəbər kulturoloji-intellektual kitab müsabiqəsinə təqdim ediləcək.

Müxtəlif vaxtlarda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Rusiyaya – Beynəlxalq Müsabiqəyə göndərdiyimiz kitablar Qran-PRİ-lərə, baş mükafata, eləcə də öz nominasiyasında əsas mükafata, digər biri isə ikinci diploma layiq görüldü. Bu barədə sizə ünvanladığımız məktublarda, eləcə də illik ictimai hesabatlarda və mətbuatda getmiş materiallarda geniş məlumatlar öz əksini tapıb.

**Xatırladaq ki, Kitab Bayramının müxtəlif nominasiyalar üzrə (İlin gənc yazarı, şairi, tənqidçisi, tərcüməçisi, İlin nəsr, şeir, elm, tənqid, publisistik, tərcümə, dərslik, uşaq, albom və b. kitabı, İlin mədəniyyət qurumu, İlin xeyriyyəçisi, İlin ədəbi jurnalı, qəzeti, TV-si, İnternet saytı və b.) diplom və xüsusi mükafatları hər il qaliblərə təqdim edilir.**

**XII Bakı Kitab Bayramının** Münsiflər Heyəti tanınmış ədəbiyyat və mədəniyyət adamlarından təşkil olunub. Tədbirdə seçilən və qiymətləndirilən kitablar XXV Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkasına, həmçinin MDB ölkələri Beynəlxalq Kitab yarışmasına və başqa Beynəlxalq Kitab yarışmalarına, sərəgilərə göndəriləcək.

Milli mədəniyyət və ədəbiyyata beynəlxalq qurumların və maliyyə fondlarının biganə münasibəti hamımıza məlumdur. Unutmayaq ki, qloballaşan dünyada mədəniyyəti, ədəbiyyatı, elmi, başqa sözlə, intellektual səviyyəsi zəif olan millətlərə yer yoxdur. Məhz bütün bunları nəzərə alıb, YYSQ imkanı daxilində milli mədəniyyətin inkişafı və dünyada

tanınması istiqamətində fəaliyyətini genişləndirmək istəyir və bu işdə Sizin kimi millətsevər şəxsiyyətin dəstəyinə ehtiyacı var.

Bizim maliyyə imkanlarımız məhdud olduğuna görə, ölkəmizdə fəaliyyət göstərən bir sıra qurumlara müraciət etmiş və bu məsələdə bizə yardımçı olmağı xahiş etmişik. Mədəniyyət və Turizm Nazirliyinin müsbət cavabını alsaq da, hələlik digər özəl və dövlət qurumlarına etdiyimiz müraciət cavabsız qalıb.

Prezident cənab İlham Əliyevin də dəfələrlə təkrarladığı kimi, düşmən qonşularımız beynəlxalq səviyyədə Azərbaycana qarşı apardıqları ideoloji və informatik savaşa intellektual metodlarla cavab verilməlidir. Biz də əlimizdən gələni edirik ki, bu istiqamətdə dövlət orqanlarına yardımçı olaq. Milli mədəniyyət və ədəbiyyata beynəlxalq qurumların və maliyyə fondlarının biganə münasibəti hamımıza məlumdur. Unutmayaq ki, qloballaşan dünyada mədəniyyəti, ədəbiyyatı, elmi, başqa sözlə, intellektual səviyyəsi zəif olan millətlərə yer yoxdur. Məhz bütün bunları nəzərə alıb, YYSQ imkanını daxilində milli mədəniyyətin inkişafı və dünyada tanınması istiqamətində fəaliyyətini genişləndirmək istəyir və bu işdə millətsevər ziyalıların dəstəyinə ehtiyacı var.

**Aprel-sentyabr ayları əhatə edəcək, XII Bakı Kitab Bayramının keçirilməsinə yardımçı olmanızı, həmçinin ölkə başçısının məlum sərəncamın müvafiq bəndlərinə uyğun olaraq, ötən dəfəki kimi, tədbirin fəal iştirakçısı qismində iştirakında, tədbirlər silsiləsinin keçirilməsində YYSQ dəstək vermənizi xahiş edirik.**

Yeri gəlmişkən, onu da bildirək ki, bu Milli Kulturoloji Tədbirlər Silsiləsi gənc yazıçıları və ədəbiyyat həvəskarlarını sosial şəbəkə və İnternetdə dövlətçilik mövqeyində fəal iştirakını təmin etməkdən ötrü həyata keçirdiyimiz kulturoloji illik planımızın əsas hissəsini təşkil edir.

**Yeni Yazarlar və Sənəçilər Qurumunun «Texnikabank» ASC-dəki hesab nömrəsi:**

**38030066470001**

**VÖEN: 1700430481**

**«Texnikabank» ASC Kodu: 506872 VÖEN: 9900000681**

**Müxbir hesab: 0137010031031 SWIFT: TECIAZ22**

**Əsas:** YYSQ İdarə Heyətinin 27 mart 2012-ci il tarixli iclasının protokolu (I və IV məsələ).

**Qoşma:** YYSQ-nin 2011-cu ildə təşkil etdiyi XI Bakı Kitab Bayramı barədə mətbuat hesabatımızın [www.kitabxana.net](http://www.kitabxana.net) portalındakı hesabatımız).

**Öncədən təşəkkürümüzü bildiririk və birgə işləmək arzusuyla!**



**XII Bakı Kitab Bayramının Təşkilat Komitəsinin rəhbəri,  
YYSQ sədri, yazıçı-kulturoloq: Aydın Xan (Əbilov)**